

**Azərbaycan Respublikası Təhsil Nazirliyi**

**Bakı İdarəetmə və Texnologiya Kolleci**

**İngilis dili fənninin iş planı**

**( SYLLABUS)**

**Müəllim**

**BAKI-2018**

**Syllabus**

**Azərbaycan Respublikası Təhsil Nazirliyi**

**Bakı İdarəetmə və Texnologiya Kolleci**

(orta ixtisas təhsil müəssəsinin adı)

**İngilis dili \_\_\_\_\_ üzrə**

(Fənnin adı)

**Əhmədova Saqibət \_\_\_\_\_**

(Fənn proqramı kim tərəfindən və nə vaxt təsdiq olunub)

**Əhmədova Saqibət Rəhim q tərəfindən hazırlanmış**

(Müəllimin soyadı adı atasının adı)

## 1.Müəllim haqqında məlumat

Soyadı: \_\_\_\_\_ Əhmədova

Adı: \_\_\_\_\_ Saqibət

Atasının adı: \_\_\_\_\_ Rəhim

Təhsil: \_\_\_\_\_ Ali

Elmi adı: \_\_\_\_\_ Müəllim

Gün ərzində kollecdə olduğu vaxt: \_\_\_\_\_ hər gün

Təltiflər: \_\_\_\_\_ Yoxdur

Xarici dil: \_\_\_\_\_ İngilis dili, rus dili.

## 2. Fənn haqqında məlumat

Fənnin kodu: HF-BO2

Fənnin növü: Ümumtəhsil fənləri

Fənnin tədris ili: 2017-2018

Fənnin krediti: 4

Fənnin tədris yükü: 120 saat

Fənnin tədris forması: qarışıq

Fənnin tədris olunduğu qrup i 110

### **3.Fənnin əsas məqsədi**

#### **Xarici dillər**

İxtisas üzrə işgüzar dilin əsasları: dilin peşəyə uyğun lüğət tərkibi (leksika), frazeologiya lüğəti və terminlər peşəyönümü (istiqamət verilmiş) tərcümə (lüğətlə) texnikası, peşə ünsiyyəti və qarşılıqlı münasibət.

Səslərin artikulyasiyası , intonasiyası, öyrənilən dilin neytral nitq forması, dili öyrənilən ölkənin adət-ənənələri, nitq mədəniyyəti haqqında anlayış, məişət və ədəbi dil , rəsmi işgüzar dil , ifadə qaydalarının növlərini, leksikadan müxtəlif sahələrdə istifadə etmə anlayışı.

Gündəlik ünsiyyət üçün lazım olan leksik-qrammatik materialların öyrənilməsi , nitq fəaliyyətinin müxtəlif formalarının (şifahi, yazılı, molonoq,dialog) öyrənilməsi.

Leksik-qrammatik minimuma yiyələnmək , ixtisasa uyğun terminlərin və adların düzgün mənəmlənməsi, elmi-texniki ədəbiyyatlardan tərcümənin edilməsi.

Tədbiq sahəsindən asılı olaraq leksikanın müxtəliflik anlayışı (məişətə, ixtisasa, ümumi,rəsmi, elmi və s... sahələrə aid sözlər), sərbəst və sabit birləşmələrinə və frazeoloji vahidlərə sair anlayış , sözdüzəltmənin əsas xüsusiyyətlərinə dair anlayış , ümumi xarakterli yazılı və şifahi ünsiyyət prosesində mənəni təhrif etmədən ünsiyyət yaratmağa kömək edən qrammatik vərdişlər, professional nitq üçün səciyyəvi olan qrammatik halları, gündəlik həyatda , ədəbiyyatda rəsmi dildə , iş və elm sahəsində , eləcədə bədii ədəbiyyatda sözlərin işlənmə üslubuna dair anlayış.

#### **4. Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar**

##### **Fənni mənimsəyən hər tələbə:**

- 1.İxtisas üzrə işgüzar dilin əsaslarına yiyələnir.
2. Səslərin artikulyasiyasını ,intonasiyasını ,dili öyrənilən ölkənin adət-ənənələrini mənimsəyir.
3. Gündəlik ünsiyyət üçün lazım olan leksik-qrammatik materialları öyrənir.
- 4.İxtisasa uyğun terminləri və adları düzgün mənimsəyir.
- 5.Elmi-texniki ədəbiyyatlardan tərcümə edir.
- 6.Ümumi xarakterli yazılı və şifahi ünsiyyət prosesində mənanı təhrif etmədən ünsiyyət yaratmağa kömək edən qrammatik vərdişlərə yiyələnir

## 5.Fənnin proqramı

Sira N-si	Mövzularin adı	Saatlari n miqdari
1.	Text: My family. Grammar :Phonetics. Phonetic symbols.	2
2.	Retell the text :My family.Grammar :The rules of pronunciation.	2
3.	Text: My Day .Grammar: The Article.	2
4.	Text :Education in Great Britain. The use of the indefinite article.	2
5.	Speak about the Education in your country .Grammar: The use of the definite article.	2
6.	Text: We Learn Foreign Languages .Grammar: The pronoun	2
7.	Retell the text:We Learn Foreign Languages. Gr.The Personal Ptonoun.	2
8.	Text: Meals in England.Gr .Possessive pronouns.	2
9.	Text: Traditional American Food.Gr.The Demonstrative pronouns.	2
10.	Retell about the Traditional Azerbaijan Food.Gr.Interrogative pronouns	2
11.	Poem:No Enemies (By Charles Mackay).By heart.Gr.Reflexive pronoun	2
12.	Text:What does Your Handwriting Say About You.Gr.Indefinite Pronouns.	2
13.	Text:Seasons.Gr.Relative Pronouns	2
14.	Speak about your favourite seasons .Gr.The Noun.	2
15.	Text :Hobbies .Gr. The cases of the noun	2
16.	What is your hobby? Gr .The plural form of the noun.	2
17.	Text: The Republic of Azerbaijan. Gr. Countable and uncountable nouns	2
18.	Text :Baku. Gr. The adjective.	2
19.	Text: Holidays .Gr .The degress of the adjectives.	2
20.	Poem: My People-by heart (By Langston Huges) Gr.The Numeral	2
21.	Text: He had to eat his words .Gr.The Fractional Numerls	2
22.	Text: Good Luck/Bad Luck .Gr .Prepositions	2
23.	Text :Cars are like their owners ,Are they? Gr. The preposition of place	2
24.	Text: Computers .Using a computer .Gr. Preposition of time	2
25.	Text :The possibilities of the Internet .Gr .Preposition of direction	2
26.	Text :Getting started on the Internet Using the Internet .Gr. The Adverb	2
27.	Text Help on the Internet. Gr. Degrees of adverb	2
28.	Retell the text:" Help on the Internet ".Proverb .Gr. The Verb	2
29.	Tex :E mail and The Internet .Gr. The Verb" To Do"	2
30.	Text :Completing forms and CVs. Gr. Present Simple	2
31.	Text: Living with computers .Gr. Gr.Past Simple.	2
32.	Text :A typicl PC .Gr .Future Simple	2
33.	Text: Types of computer systems.Gr. The Verb "To Be"	2
34.	Retell the text:Types of computers".Gr. Present Continuous	2
35.	Text:Input devices:type,click and talk! Gr. .Past Continuous	2
36.	Text:Input devices:type,click and talk! Gr. Future Continuous	2
37.	Text: Input devices: the eyes of your PC.Gr. The verb "To hve"	2
38.	Text:Output devices: printers. Gr. . Present Perfect	2
39.	Text: Output devices: dispaly screens.Gr. Past Perfect	2

40.	Text: The processor.Gr. Future Perfect	2
41.	Text: Disks and drives. .Modal verbs	2
42.	Text: Health and safety. Gr.Modal verb Can and its equivalent	2
43	It is interesting:"Birthday and Candles". Gr. Must and its equivalents	2
44.	Text: Word processing features. Gr. Modal verb "May"	2
45.	Text:Spreadsheets and databases. . Gr.Modal verb "Should and ought to"	2
46.	Text: Graphics and design.Gr. Modal verb "Need"	2
47.	Text: Multimedia Gr. . Passive voice	2
48.	Poem:"Dictionry" (By W.J.Smith) . Present Simple passive	2
49.	Text: Programming. Gr. Past Simple Passive	2
50.	Text: Computers and work. Gr. .Future Simple Passive	2
51.	Text: ICT systems .Gr. .Present Continuous Passive	2
52.	Text: Networks. Gr. .Past Continuous Passive	2
53.	Text: Faces of the Internet .Gr. . Present Perfect Passive	2
54.	Text: The World Wide Web .Gr. Past Perfect Passive	2
55.	Text: Web design .Gr. . Future Perfect Passive	2
56.	Text: Internet security.Gr. The Verbals	2
57.	Text :Online banking.Gr. The Infinitive	2
58.	Text :Mobile phones.Gr. . The Participle	2
59.	Poem:" Twilight" (By Byron) .Gr. . The Gerund	2
60.	It is interesting:Throwing the bridal bouquet. Gr. The preposition	2



## **6.Fənn üzrə sərbəst işlərin mövzuları**

Fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir .

Sərbəst işlərin mövzuları və təhvil verilmə tarixi:

	Mövzular	Son tarix
1	Black January	
2	Khojaly tragedy	
3	National holiday-Novruz	
4	Planets	
5	Ghobustan	
6	Our favourite Hollywood stars	
7	Computers in our life	
8	My lovely modern books	
9	Money-inseperable part in our life	
10	Global pollution	

Sərbəst iş yazılı formada word faylı formasında , həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.

## **7. Tələbənin nailiyyətlərinin cari və aralıq qiymətləndirilməsi.**

- Fənn üzrə krediti toplamaq üçün lazımi balın toplanması aşağıdakı kimidir .
- 50 bal imtahana gədərki bal:
- 10 bal dərslərə davamiyyətinə görə , (fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır )
- 10 bal tələbənin sərbəst işinə görə ,
- 30 bal laboratoriya dərslərinin nəticələrinə görə (fənn üzrə kurs işi və məşğələ nəzərdə tutulmadığı halda)

## **8. Təhsiləmə prosesinə nəzarət və tələbələrəin biliyinin yekun qiymətləndirilməsi.**

-Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal . Toplanan balların cəmi 100-ə bərabərdir . Yekun bal aşağıdakı kimi qiymətləndirilir.

A “əla”	-91-100
B “ç\yaxçı”	-81-90
C “yaxşı”	-71-80
D “kafi”	-61-70
E “ qənaətbəxş”	-51-60
F “ qeyri kafi “	-51 baldan aşağı

-Yekun qiymətləndirmədə 51 bal və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə , 51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.

## **9. İstifadə olunan ədəbiyyat .**

1."İngilis dili" F.Əliyeva, Y. Əzizova, N.Nəcəfova

2."English vocabulary in Use" Stuart Redman

## **10.Tələbənin nizam-intizamına qoyulan tələblər.**

1. Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq.
2. Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq , ictimai əsəyiş, daxili intizam , davranış qaydalarının tələblərinə riayət etmək .
3. Auditoriyadaxili təlim məşğələlərində iştirak etmək , müvafiq tədris planlarında və kurslarında və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək .
4. Kollecın otaqlarına , tədris-laboratoriya avadanlıqlarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq , onların körlanmasına, zədələnməsinə, itməsinə yol verməmək , otaqlarda təmizliyə və səliqəyə riayət etmək.

